

# Heydər Əliyev Sarayında Müslüm Maqomayevə həsr olunmuş konsert

**O**ktabrın 25-də Heydər Əliyev Sarayında görkəmli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Əvvəlcə Mədəniyyət naziri Anar Kərimov Müslüm Maqomayevin həyat yolu və yaradıcılığından danışdı. Müslüm Maqomayevin XX əsrin Azərbaycan və sovet estradasının əzəmətli sütunlarından biri olduğunu söyləyən nazir deyib ki, o, sözün əsl mənasında, ümum-xalq məhəbbəti qazanıb. Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər

var idi. Böyük müğənni həm də gözəl mahnılar müəllifi idi. Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Müslüm Maqomayevlə bağlı öz xatirələrini bölüşüb və onun



benzersiz yaradıcılığından danışdı.

Görkəmli sənətkarın 80 illik yubileyi münasibətilə "Əbədiyaşarlar" layihəsi çərçivəsində təşkil olunan konsert proqramı dirijor Mustafa Mehmandarovun

rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə tanınmış müğənnilərin ifasında görkəmli sənətkarın qəlblərdə iz buraxan mahnıları ilə davam edib.

*"Xalq qəzeti"*